

UOT 811.512.162

“TİFLİS ƏYALƏTİNİN MÜFƏSSƏL DƏFTƏRİ”NİN DƏMİRÇİHƏSƏNLİ NAHİYƏSINDƏ OLAN BƏZİ TOPONOMİK ADLARIN ETİMOLOJİ TƏHLİLİ

K.K.HƏSƏNOVA

Azərbaycan Milli Elmlər Akademiyası
hasanovaa.konul@mail.ru

Məqalədə “Tiflis əyalətinin müfəssəl dəftəri”nin Dəmirçihəsənlı nahiyəsində olan bəzi toponomik adların etimoloji təhlili verilir. Dəmirçihəsənlı nahiyəsinə aid olan bir çox onomastik vahidlərin – oykonim, oronim və hidronimlərin türk mənşəli olduğu qeyd olunur və Borçalıdakı oykonimlərin başqa türk xalqları yaşayan ərazilərdəki paralelləri də göstərilir. Toponimlərin geniş areallığının səbəbləri müəyyənləşdirilir, dəyişdirilmiş adlar qeyd olunur, bu ərazinin toponimlərinin yaranma və formallaşma yolları tədqiq olunur.

Açar sözlər: Tiflis, Dəmirçihəsənlı, toponim, etimologiya, oykonim

Azərbaycan toponimlərinin yaranma və formallaşma tarixi Azərbaycan xalqının və onun dilinin təşəkkülünün tarixi ilə bağlıdır. Toponimiyanın öyrənilməsi olduqca əhəmiyyətliidir. Bir çox məsələlərin həllində onlara etibarlı tarixi mənbə kimi baxılır. Toponimlər ta qədimdən insanların məskunlaşma yerini, tarixi-coğrafi mövqeyini, etnogenizini müəyyənləşdirmək üçün hər hansı bir mənbədən daha dəqiq məlumat verə bilir. Toponimlərdə xalqımızın formallaşmasında mühüm rol oynamış qəbilə, tayfa, tırə, etnik qrup, xalq və millət adlarının əksəriyyəti qeyd olunduğu kimi, onlarda dilimizin bir sıra qədim və arxaik elementləri də yazılı mənbələrdən daha çox və daha mükəmməl mühafizə edilmişdir [5, 5-6].

Azərbaycan toponimiyasının qarşısında duran əsas vəzifələrdən biri də “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə olan toponimlər haqqında məlumat vermək və onların etimologiyasını müəyyənləşdirməkdən ibarətdir. ”Dəftər” XVIII əsrə tərtib edilsə də, oradakı toponimlərin adları daha qədim dövrlərə aid sözləri olduğu kimi əks etdirir. “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə yer alan inzibati vahidlər arasında Gürcüstan ərazisindəki Dəmirçihəsənlı nahiyəsinin toponomik landşaftının əsas fonunu və fondunu “Dəftər”də qeyd olunan digər nahiyə və livalardakı kimi türk (Azərbaycan) mənşəli paleo, mezzo və neotoponimlər təşkil edir.

Tarixi faktlara əsasən, Cənubi Qafqazda türk mənşəli tayfaların e.ə. VIII-VII əsrlərdən etibarən yaşadıqları məlumudur. Bu o deməkdir ki, Gürcüstanda ilk türk mənşəli tayfaların həmin əsrlərdən məskunlaşmağa başladıqları qəbul edilmişdir [3, 23]. Aparılan elmi araşdırımlar da göstərir ki, Gürcüstanda azərbaycanlıların kompakt halda yaşadıqları bölgələrdə dağ və çay adlarının çoxu türk mənşəlidir. XIX əsrin sonlarına qədər bu adlar saxlanmış, XX ərin 30-40-cı illərindən başlayaraq onların müəyyən hissəsi gürcü toponimləri ilə əvəz olunmuşdur.

Dəyişdirilmiş adlardan bir neçəsini qeyd etmək istərdik: Abazadağ-Kvalioni (Suxumi rayonu) 03.09.1948; Axça-Anuxvi (Qudaiti rayonu) 31.07.1952; Alpiri-Alpiy (Qoqar rayonu) 16.04.1955; Baçkeçid-Dmanisi (rayon mərkəzi) 18.03.1947; Beşqardaş-Mtisubani (Sulimi rayonu) 29.04.1943; Boğaz-Veli (Suxumi r-n) 03.09.1948; Borçalı-Marneuli (rayon mərkəzi) 18.03.1947; Qorunçux-Maşavera (Dmanisi r-n) 12.07.1943; Dampalı-Vaziani (Qardabani rayonu) 06.10.01. 1945; Qaratəpə-Karaya (Qardabani rayonu) 22.07.1932; Qaşçatala-Sakire (Dmanisi rayonu) 12.07.1949. Nümunələrin sayını artırmaq olar, lakin biz bununla kifayətlənirik və növbəti məqalələrimizi bu toponimlərin linqvistik və etimoloji təhllilərinə həsr edəcəyik.

1992-ci ildə Borçalıda böyük kəndlərin adlarının əksəriyyəti dəyişdirilmişdir. Onlara misal olaraq Muğanlı-Farizi, Arixlı-Naxaduri, Faxralı-Talıvari, Daşdibulaq-Muxrana, Həsənxocalı-Xibiskuri, Saraklı-Mamxuti, Qoşakilsə-Arxevani, Qoçulu-Çapala, Abdallı-Cavaxi, Bavayışilar-Poçxverianı və b.

Ziyahların və ictimaiyyətin dəfələrlə müraciət və şikayətlərinə baxmayaq, hələ də Gürcüstan dövləti kəndlərin əvvəlki adlarının geri qaytarılmasına münasibətini bildirməyib.

Gürcüstanda türk mənşəli yaşayış məntəqə adları və tayfaları barədə ilk yazılı məlumatlar 1590 və 1728-ci illərə aiddir. Bu da, əsas etibarı ilə, indiki Borçalı bölgəsinin inzibati ərazisinə daxildir. Tədqiqata cəlb etdiyimiz Dəmirçi həsənli nahiyyəsi də həmin Borçalı tayfalarının yerləşdiyi ərazidir. “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Dəmirçi həsənli nahiyyəsinə aid olan ayrı-ayrı antrotoponim, etnonim, hidronimlər daha qədim dövrlərlə bağlı olsa da, Azərbaycan dilinin qrammatik qanunları əsasında formalşmışdır. Dəmirçi həsənli nahiyyəsinə daxil olan onomastik vahidlər – oykonim, oronim və hidronimlər aşağıdakılardan ibarətdir:

Qoluqaralı camaati; Qaraçibaşı Qışlağında Yüzbaşı camaati; Qaraçibaşı qışlağında Telli məhəlləsi; Yüzbaşı tayfasının Dögər qışlağı, Məhəmməd qışlağı, Çubuqlu qışlağı, Həsən qışlağı, Nuru bəy qışlağı, Çəltiklər qışlağı, Süleyman qışlağı, Molla Mehdi qışlağı, Arixlı camaati, Çopur Məhəmməd qışlağı, Yüzbaşı oğlu Vəli ağa qışlağı, Yüzbaşının qardaşı Musaya tabe olan Saatlı camaati, Uruz qışlağı, Duru oğlu qışlağı, Çatağı Vəli qışlağı, Ala ağac adlı yerdə yüzbaşı tayfasının Qaramanlı Həsən camaati, Qaraiüzən oğlu Məhəmməd qışlağı, Şərəfəddin tayfa-sının Qaramanlı Vəli camaati, Musa ağa qışlağı, Musa ağa qışlağında Sancaqlı məhəlləsi, Yüzbaşı oğlu Abdulla ağa qışlağı, Kəpənəkçi adlı yerdə Qəmərli ca-

maati; *Qaratikanlı adlı yerdə Kəpənəkçi tayfasının Qaraçilar camaati, Məhəmməd qışlağı, İlxiyi Yusif qışlağı, Kəndali qışlağı, Hacı Saleh qışlağı, Cəfər qışlağı, Əhməd məhəlləsi, Əbülgasim qışlağı, Carçı məhəlləsi, Çatal Vəli Hacı oğlu qışlağı, Dəvər qışlağı, Muğanlı camaati, Müğliyan adlı yerdə Qaraöküz qışlağı, Kəpənəkçi İbrahim ağa qışlağı, İbrahim ağaya tabe olan Əyyub məhəlləsi, Şahgəldi məhəlləsi, Fəzəli qışlağı, Pürməhəmmədağa məhəlləsi, İlxi quşu adlı yerdə Siraklı camaati, Siraklı tayfasının Məhəmməd Xəlil ağa qışlağı, Qacarlı camaati, Soyulu camaati (Çubuqlu), Nəzərli camaati, Nəzərli tayfasının Əmin məhəlləsi, Nəzərli tayfasının Məqsud oğlu Məhəmməd qışlağı; Bəylicə yaxınlığında Sarbanlar adlı yerdə Sarvan camaati; Qarasu adlı yerdə olan Kürdlər qışlağı, Şərəfəddin camaati; Şərəfəddin tayfasının Qaramanlı adlı yerində Məhəmmədqulu qışlağı; Şərəfəddin tayfasının Lətifli qışlağı, Şahbulaq qışlağı; Musa ağa qışlağında Dəmirçihəsənli camaati; Cığal Məhəmməd məhəlləsi; Bayəhməd camaati; Sarı Sabunçu camaati; Cığallı camaati; Pürməhəmmədağa qışlağında Əmirəhməddli camaati; Köhnəli tayfası; Qoca oğlu Məhəmməd qışlağında Kaşalı camaati, Molla Abdulla oğlu Mustafa ağa camaati; Əmirhəsili tayfasının Ələmdarlı qışlağı, Məhəmmədqulu məhəlləsi; Muğacı Məhəmməd camaati; Qara Rza camaati; Abdulla qışlağında Kosalı camaati; Sızacli camaati; Səlcikli camaati; Göyçəli camaati; Sarı Sabunçu camaati; Çalli camaati; Sarı Təlli camaati; Nəcməddinli camaati; Bəxtiyar camaati; Qaradənizçi qışlağı; Osman qışlağı; Suqaraçı qışlağı; Koxalı camaati; Kosalı Yaqub oğlu qışlağı [10, 50].*

Yuxarıda adları çəkilən toponimlərin linqvistik və etimoloji təhlillərindən öncə Borçalıdakı oykonimlərin başqa türk xalqları yaşayan ərazilərdəki parallelərinə nəzər salaq:

Cədvəl 1

Gürcüstanda	Azərbaycanda
Baydar	Baydarlı
Arıxlı	Arıxdam
Qarabulaq	Qarabulaq
Nəzərli	Nəzəroba, Nəzərallı
Sarvan	Sarvanlar
Saracli	Sarıçalı
Saatlı	Saatlı
Təklə	Təklə

Cədvəl 2

Gürcüstanda	Türkiyədə
Qaracalar	Karaca
Qırıxlı	Qırıqlı
Armudlu	Armudlu
Saatlı	Saatlı
Sarvan	Sarvan

Cədvəl 3

Gürcüstanda	Cənubi Azərbaycanda
Qaracalar	Qaracallı
Quşçu	Quşçu
Saatlı	Saatlı

Cədvəl 4

Gürcüstanda	Keçmişdə Ermənistanda
Muğanlı	Muğan
Qamışlı	Qamışlı
Dəllər	Dəllər
Sarvan	Sarvanlar
Ağbulaq	Ağbulaq
Kəpənəkçi	Kəpənəkçi
Armudlu	Armudlu

Cədvəl 5

Gürcüstanda	Qırğızistanda
Qarabulaq	Kara-Bulak
Muğanlı	Mikan
Sarvan	Sarban

Qəmərli (Dmanisi) kəndinin adı başqa türk tayfları yaşayan ərazilərdə geniş arealları ilə fərqlənir. Tədqiqatlarda Qəmərli toponimləri qədim türk tayflarından olan Qamer – Kimmer etnonimi ilə bağlı izah olunur [4, 34].

“Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Qəmərli toponimi qısaca olaraq göstərilir ki, Dəmirçihəsənli nahiyyəsinə tabe olan Yüzbaşı tayfasının Kəpənəkçi adlı yerində Qəmərli camaatı [10, 79].

Qəmər toponimi (antik mənbələrdə kimmer) türk tayfa adına mənsubluq bildirən -li şəkilçisinin artırılması ilə əmələ gəlib “*qəmər (kimmer) tayfasının yaşadığı kənd*” mənasını bildirir. Etnotoponimdir, quruluşca sadədir. İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd adıdır. İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda yaşayış məntəqəsidir. Yaşayış məntəqəsinin digər adı “*Tatar Qəmərlisi*” olmuşdur [2, 103-104].

Toponimin geniş areallığı (Ermənistanda Qəmərli, Qafan rayonunda Komaran, Qazax rayonunda Kəmərli, Altay vilayətində Kemerova şəhəri) onun tayfa adı ilə bağlı olduğunu heç də inkar etmir. Belə bir faktı da unutmaq olmaz ki, tarixən etnonimlər antroponimə, antroponimlər etnonimə çevrilə bilir. Bu da mümkünür ki, Qəmərli etnotoponiminin mənşəyi Qəmər adlı tayfanın adı ilə bağlı yaranmışdır [5, 102].

Qəmərli İrəvan xanlığının Karbibasar mahalında kənd adı olub. 1970-ci ildən rayonunun, 1945-ci ildən Artaşat rayonunun mərkəzi olmuşdur. 1945-ci

ildə kəndin adı dəyişdirilərək ermənicə Artaşad adlandırılmışdır. 1918-ci ildə Eçmiədzin rayonunda kənd adı olan Qəmərlidən bütün əhalisi qovulmuş, onun yerinə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. Həmin kənd 1946-ci ildə ermənicə Metsaxor adlandırılmışdır. Tam adı Başgözlü – Qəmərli olub qədim türk mənşəli Qəmər (Kəmər) tayfasının adını eks etdirir [4, 199].

Bolnisi rayonunda Çürük Qəmərli adlı kənd olmuş, əsrin 30-40-cı illərində kəndin əhalisi başqa əraziyə köçmüştür. Çürük Qəmərli adındakı “çürük” sözünü D.E.Yeremeyevin fikrinə əsaslanaraq, *Çaruk tayfasının* təhrif olunmuş forması kimi qəbul etmək olar.

Muğanlı adlı kəndlər regionda geniş yayılmışdır. Bala Muğanlı (Bolnisi), Büyük Muğanlı, Qaş Muğanlı, Kırəç muğanlı (Marnueli), Yor Muğanlı (Qaraçöp-Saqareco), Sartçala Muğanlı (Qardabani), Muğanlı (Dmanisi) oykonimləri onun qədim tarixə malik sakinlərindən olduqlarını sübut edir. Ümumiyyətlə, Muğanlı toponimləri təkcə Borçalıda yox, Qafqazda geniş yayılmış addır. Müasir dövrdə olduğu kimi “Dəftər”də də Muğanlı toponimləri bir neçə yerdə xatırlanır.

Muğan Azərbaycanın qədim diyarlarından biridir. Muğan ölkəsi haqqında məlumatlara qədim dövrlərin əsərlərində də rast gəlinir. Tədqiqatçılar Azərbaycandakı Muğan düzü toponiminin V əsrədə Hun tayfalarından olan Muğan xanın adı ilə bağlı yaradığını söyləyirlər [10, 47, 48, 83].

Azərbaycanın Qazax, Zaqatala, Qubadlı, Şamaxı, Ağdam rayonlarındakı Muğanlı kəndləri də eyni tayfa adı ilə bağlı izah olunur [5, 97-107].

Başqa bir mənbədə Muğan “Muğların vətəni” kimi qeyd olunur. Muğların kimliyi haqında isə mübahisə vardır. Muğlar İranın şimalında yaşamış, lakin onların dilində danışmamışlar. Həmin mənbədə qeyd olunur ki, bu ad həmin xalqlardan yadigar qalan sözün, yəni bu etnik qrupun adıdır. Muğan sözü iki hissədən və şəkilçidən ibarətdir. Sözün kökü “muğ” və ya “mağ”dır. Mağ sözü “şöhrət”, “fəxr” mənasında qədim türk yazılı abidələrində işlənmişdir. Sonrakı dövrlərdə “şöhrət” sözü “mağ” və ya “muğ” sözünü dildən çıxarmışdır [5, 76-77].

“Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Saatlı aşağıdakı şəkildə qeyd olunmuşdur.

Saatlı İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adıdır. 1728-ci ildə İrəvan əyalətinin Qarni nahiyəsində də kənd adı kimi qeyd olunmuşdur [6, 39].

Saatlı oykonimi Borçalının qədim kəndlərindən biri olmuşdur. Ermənistən sərhəddində yerləşdiyindən 1991-ci ildə milli münasibətlərin kəskinləşdiyi zaman kəndin əhalisi köçmək məcburiyyətində qalmışdır. Saatlı toponimləri Qafqazda geniş areallığı ilə seçilir. Toponim haqqında tədqiqatlarda onun mənşəyi müxtəlif cür izah olunmuşdur. Azərbaycanda rayonlardan birinin adı Saatlıdır. Ermənistanda da Saatlı adlı kənd olmuşdur, lakin indi bu kəndin adı dəyişdirilmişdir.

Saatlı oykonimi XIV əsrin ortalarında Çuxur Səd (indiki Ararat) vilayətinin hakimi Əmir Saadin adı ilə adlanmış türkdilli tayfanın adındandır. Sonralar Çuxursəd bəylərbəyliyinin adı da onların adı ilə bağlı olmuşdur. *Saadlılar*

(saatlılar) əvvəllər Arpa çayının aşağı axarı və Araz çayının sol sahili boyu yaşayırdılar. 1431-ci ildə Qaraqoyunlu hökmdarı Qara İsgəndər Saadlıların hökmranlığına son qoydu. Bundan sonra Saadlılar səpələnmiş, bir hissəsi ayrımlara qarışmış, digər hissəsi isə Qarabağ və Şuşada məskunlaşmışlar. Saatlı həm də Bərdə rayonunun inzibati ərazi vahidində kənd adıdır. Qarabağ düzündədir. Yaşayış məntəqəsi saatlı tayfa adını əks etdirir [1, 168].

Saatlı-İrəvan xanlığının mahallarından birinin adı, XIV əsrə Ağqoyunlu hakimi, Ararat əyalətinin əmiri Əmirsaadın adı ilə Arpaçayın aşağı axarı və Arazın sol sahəsi “Şuxur saad” (XVI əsrə aid mənbədə “Çoxur Saad” ona tabe türk tayfaları Saadlı (sonralar Saatlı) adlanmışdır. XVII əsrə aid erməni mənbəyində “Sad ölkəsi”, XVI əsrə bu əyalət Dərəçiçək, Abaran (Niq) və Şirakel mahallarına ayrılmışdır. 1431-ci ildə Qaraqoyunlu hökmdarı İskəndər saatlıların hakimiyyətinə son qoyduqdan sonra bu tayfa İrəvan əyalətinə keçmiş, bir hissəsi Qazax mahalına, oradan 1756-ci ildə Qarabağa köçmüştür. XIX əsrin əvvəllərində Qarabağda on beş ailədən ibarət Saatlı eli yaşayırırdı. Azərbaycanda Saatlı, Gürcüstanda Saatlı toponimləri mənşəcə bu tayfanın məskunlaşması nəticəsində yaranmışdır [3, 360].

Saatlı XI əsrə Azərbaycana köçmüş Səlcuq tayfalarından biri olduğu göstərilir [10, 57].

Qaraçılar oykoniminin mənbələrdə türk xalqları içərisində *qırışma-cingənə* və ya *siğan* adlanan özlərini roma adlandıran qaraçı xalqlarının adı ilə bağlı olduğu göstərilir. Farslar arasında “*koulu*” adı ilə tanınırlar. XIX əsrin əvvəllərində kəndin ərazisində bir neçə qaraçı ailəsini yaşadığı haqqında da məlumat verilir. Mənşəcə Hindistanın *Karaçi* vilayətindən olduqları fikri də vardır. Eramızın I minilliyinin sonunda Hindistani tərk etmişlər. Bundan başqa “*Qaraçı*” aşiq havası, orta əsrlərə aid Abşeron rayonunda Qaraçı karvansarası, Ağsu rayonunda antik dövrə aid yaşayış yeri *Qaraçılıbağ* məlumudur. Dəvəçi rayonu ərazisində *Qarçekü* (tat dilindən “Qaraçı dağı” kimi tərcümə olunmuş) kimi toponimlərdə Qaraçı etnonimi iz buraxmışdır [1, 22].

Qaraçılar “Dəftər”də yer almış Qazax livasının Çuvardır nahiyyəsində də kənd adı kimi qeydə alınmışdır. Kəndin 6 nəfər sakini vardır [7, 215].

Sarvan oykonimi Dəvəçibazar adı ilə mənbələrdə yer almışdır. Bu onu deməyə əsas verir ki, karvanların və sarvanların (dəvəçilərin) düşərgəsi, dayanacaq yerində salınmış və yerləşdiyi ərazinin adı ilə adlandırılmışdır. Salyan rayonunun eyni adlı inzibati ərazi vahidində kənd adıdır. Yaşayış məntəqəsi yaxınlıqda yerləşən Təzəkənd kəndindən gəlmiş keçmiş karvan dayanacağında məskunlaşması nəticəsində yaranmışdır. Gürcüstanın *Marnueli* rayonun adı da Sarvan olmuşdur [1, 179].

Dəmirçihəsənli tayfasına tabe olan Musa ağa qışlağında Dəmirçihəsənli camaati. Dəmirçi 1728-ci ildə İrəvan xanlığının Zəngibasar mahalında kənd adı kimi qeyd olunub [6, 67]. 1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur, 1728-ci ilə aid mənbədə Pimurçi kimidir [3, 233].

Dəmirçi oykonimi Şamaxı rayonu ərazisində palçıq vulkanı kimi qeyd

olunur. Dəmirçi kəndindən 25 km cənub-şərqdə yerləşdiyi söylənilir. Ərazisində yerləşdiyi kəndən adını daşıdığı qeyd olunur.

Dəmirçilər 1. Xocalı rayonunun Qarabulaq i.ə.v.-də kənd adı kimi qeyd edilmişdir. Qarabağ silsiləsinin ətəyindədir; 2. Qazax rayonunun Birinci Şixlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir; 3. Qazax rayonunun eyniadlı i.ə.v.-də kənd. Coğaz çayının sahilində, dağ ətəyindədir; 4. Qubadlı rayonunun Dondarlı i.ə.v.-də kənd. Bazarçayın sahilində, dağ ətəyindədir; 5. Tərtər r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsini 1918-ci ildə baş vermiş erməni azərbaycanlı qırğını ilə əlaqədar olaraq indiki Xocalı rayonunun Dəmirçilər kəndindən köcüb gəlmış ailələr salmışdır. Yaşayış məntəqələri *dəmirçilər* nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XVI əsrə qızılbaş tayfaları sırasında adları çəkilən *dəmirçilər* sonralar qazax tayfa birliyinin ən qüdrətli tırələrindən biri olmuşdur [1, 224].

“Tiflis əyalətinin müfəssəl dəftəri”nin Dəmirçihəsənli nahiyyəsinin türk mənşəli toponimlərinin öyrənilməsi elmi əhəmiyyət kəsb etməklə yanaşı, siyasi mahiyyət də daşıyır. Ərazinin toponimləri (oykonim, oronim, hidronim) aydın şəkildə göstərir ki, Azərbaycan türkləri qədimdən bu ərazidə yaşamışlar. Təessüf ki, tarixin bütün mərhələlərində Azərbaycan mənşəli toponimlər dəyişdirilmiş və azərbaycanlılar öz doğma yurd-yuvalarından mərhələ-mərhələ deportasiya edilmiş, soyqırıma məruz qalmışlar. Bu baxımdan toponimik adların müntəzəm şəkildə tədqiq olunması onomastika elminin qarşısında duran mühüm elmi problemlərdən biri olaraq qalır.

ƏDƏBİYYAT

1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti II cild. Bakı, 2007, 303 s.
2. Bayramov İ. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı: Elm, 2002, 695 s.
3. Budaqov B., Qeybullayev Q.E. Gürcüstanda türk mənşəli toponimlərin izahlı lüğəti. Bakı, 2008, 302 s.
4. Budaqov B., Qeybullayev Q.E. Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti. Bakı: Oğuz eli, 1998, 250 s.
5. Əliyev X. 40-ci otaqdağı tilsimlərin açarları (Borçalı, Axisqa, Qazax toponimləri). Bakı: Elm, 2008, 160 s.
6. İrəvan əyalətinin icmal dəftəri. Bakı, 1996, 205 s.
7. Məmmədli Ş. Gürcüstan azərbaycanlıları. Gürcüstanda Azər Türkləri məskunlaşan inzibati-ərazi vahidləri. Statistik-ensiklopedik bilgilər. Tbilisi, 2006, 126 s.
8. Məşadiyev Q. Azərbaycan toponimlərinin tarixi-linqvistik təhlili. (Qafqaz ərazi və tayfalarının təsviri materialları məcmuəsi (SMOMPK) əsasında). Bakı: Elm və təhsil, 2010, 231 s.
9. Səmədova. K. Qərbi Azərbaycan Etnotoponimlərinin arealları. Bakı, 2008, 152 s.
10. “Tiflis əyalətinin müfəssəl dəftəri: Borçalı və Qazax (1728-ci il)”. 1728, Bakı: Pedaqogika, 2001, 256 s.

**ЭТИМОЛОГИЧЕСКИЙ АНАЛИЗ НЕКОТОРЫХ ТОПОНИМИЧЕСКИХ ИМЕН
В ПОЛЕ ДЕМИРЧИГАСАНЛЫ
«КНИГА ПОДРОБНОЙ ПРОВИНЦИИ ТИФЛИСА»**

К.К.ГАСАНОВА

РЕЗЮМЕ

В статье дается этимологический анализ некоторых топонимических названий в районе Демирчигасанлы «Книга подробной провинции Тифлиса». Отмечается, что многие из ономастических единиц, принадлежащих Демирчигасанлы, имеют турецкое происхождение, ойконими, оронимы и гидронимы, и притчи Борчали также показаны в других турецких общинах. Определяются причины широкого спектра топонимов, изменения названий, исследуются способы формирования и формирования топонимов этой области.

Ключевые слова: Тифлис, Демирчигасанлы, топонимия, этимология, ойконим

**ETYMOLOGICAL ANALYSIS OF SOME TOponOMIC NAMES
IN THE DEMIRCHIHASANLI AREA
OF "DETAILED BOOK OF TIFLIS PROVINCE"**

K.K.HASANOVA

SUMMARY

The article provides an etymological analysis of some toponomic names in the Demirchihasanli area of "Detailed book of Tiflis province". It is noted that many of the onomastic units belonging to the Demirchihasanli field are Turkish descent, such as oykonyms, oronyms and hydronyms, and the parables of the Borchali oykonyms are also shown in other Turkish communities. The reasons for the wide range of toponyms are defined, the names are changed, the ways of formation and formation of toponyms of this area are investigated.

Keywords: Tiflis, Demirchihasanli, toponym, etymology, oykonym